



International
Dialogue for
Environmental
Action



AZƏRBAYCAN RESPUBLİKASI
TƏHSİL NAZİRLİYİ




Azərbaycan Respublikası
Ekoloji və Təbiət Sərvətlər
Nazirliyi



İqlim dəyişikliyi və su

VI-VIII Sınıflar





İqlim dəyişikliyi vəsu

Bəşəriyyətin qarşılaşduğu problemlər arasında iqlim dəyişikliyi ən mühüm problemlərdən biri hesab olunur. İqlim şəraitindəki dəyişiklik mahiyyətçə davamlı prosesdir və Yer kürəsi öz tarixində bir çox kəskin dəyişikliklərin şahidi olmuşdur. Lakin keçmişdə baş verən dəyişikliklərdən fərqli olaraq, mövcud proses əsasən insan fəaliyyətindən qaynaqlanır. Bundan əlavə, dəyişiklik nisbətən daha sürətlə baş verir və canlı orqanizmlərin yeni mühitə uyğunlaşmaq üçün çox az vaxtları olur.





Mövcud iqlim dəyişikliyi insan fəaliyyəti ilə bağlıdır. Gündəlik fəaliyyətlərimizdə enerji istehsalı, müəssisələrin fəaliyyəti, kənd təsərrüfatı və nəqliyyat vasitələrinin fəaliyyəti nəticəsində atmosferə böyük miqdarda istixana qazları (karbon dioksid, metan, su buxarı və s.) buraxılır. Bu qazlar atmosferdə istixana effekti yaradır, xüsusən də Günəş enerjisini Yer səthində tutub saxlayır, nəticədə atmosferin istiləşməsinə və nəhayət atmosfer temperaturunun yüksəlməsinə səbəb olur.

Bunları bilmək maraqlıdır

Alimlər hesab edirlər ki, Yer kürəsinin mövcud olduğu müddətdə yeddi istiləşmə və soyuqlaşma dövrü olmuşdur. Hazırkı iqlim dəyişiklikləri insan fəaliyyəti ilə bağlıdır və sürətlə baş verir.

Istixana qazları haradan əmələ gelir? Hazırda energetika sektorunu istixana qazlarının ən böyük mənbəyidir. Sonrakı yerləri kənd təsərrüfatı və sənaye tutur. Nəqliyyat vasitələrinin də payı böyükdür.




İqlim dəyişməsi prosesi ətraf mühitin bütün komponentlərinə eyni dərəcədə mənfi təsir göstərsə də, Yer kürəsi səthinin su hissəsinə, yəni hidrosferə xüsusilə mənfi təsir edir. Suyun istənilən inkişafın və iqtisadi rifahın əsasını təşkil edən mühüm təbii ehtiyat olduğunu nəzərə alıqda, iqlim dəyişikliyinin insanlara nə dərəcədə əhəmiyyətli təsir göstərə biləcəyi aydın olur. İqlim dəyişikliyi yağıntının paylanması rejimləri və onların intensivliyinin əhəmiyyətli dərəcədə dəyişməsinə gətirib çıxaracaqdır. Yer kürəsindəki bəzi bölgələrə daha uzun müddətə daha intensiv yağış yağı bilər və bəzi bölgələrdə tez-tez quraqlıq ola bilər. Daha faciəvi təbii fəlakətlər olacaq və bunun nəticəsində Yer kürəsinin su ehtiyatlarının miqdarı və keyfiyyəti ciddi mənfi təsirə məruz qalacaqdır. Hazırda dünyada su əhəmiyyətli dərəcədə azalmışdır və bəzi bölgələrdə suyun miqdarı həyəcan təbili çalına biləcək qədər azdır.



Azərbaycanın su ehtiyatları məhduddur və onlar iqlim dəyişikliyinin təsiri nəticəsində daha da tükənməkdədir. Artıq Azərbaycanın yüksək dağlıq bölgələrində yüksək hövzəli çayların qidalanmasında müəyyən rol oynayan daimi buzlaqların əriməsi prosesinin şahidi oluruq. Alimlərin hesablamalarına görə iqlim dəyişikliyi ilə mübarizə aparmaqla bunun qarşısı alınmazsa bu proses daha da kəskinləşər və nəticədə çayların su ehtiyatları əhəmiyyətli dərəcədə azalaraq ölkə əhalisinin sosial və iqtisadi vəziyyətinə mənfi təsir göstərə bilər.

Iqlim dəyişikliyinin mənfi təsirləri dünyanın bir çox bölgəsində müşahidə olunan real problemdir. Iqlimin nə dərəcədə dəyişəcəyi və bunun təsirinin insanlar üçün nə qədər problemlə olacaqı insanların dəyişən iqlim şəraitinə necə uyğunlaşacağından və bəşəriyyətin atmosferdəki istixana qazı tullantılarını azaltmağa və bununla da atmosfer temperaturunun artmasının qarşısını almağa nail olub-olmayacağından asılıdır.

Iqlim dəyişikliyi heç bir dövlət sərhədi tanımayan və bütün dünyaya mənfi təsir göstərən qlobal problemdir. Buna görə də, yalnız ölkələrin birgə səyləri sayəsində istixana qazı tullantılarını azaltmaq və atmosfer temperaturunun artmasının qarşısını almaq olar. Bununla belə, iqlim dəyişikliyinə qarşı mübarizədə hər birimizin töhfəsi də çox vacibdir.



Bunu özünüz edin

- İstixana qazlarının təbii və antropoloji (yəni texnogen) səbəblərini müzakirə edin. Bu səbəblər arasında hansı səbəbi ən əhəmiyyətli hesab edirsiniz?
- Sınıf yoldaşlarınızla birlikdə iqlim dəyişikliyinin şəhərinizin gələcəyinə təsirlərini müzakirə və təhlil edin. Dərs üçün təqdimat hazırlayın. Müəlliminizlə birlikdə iqlim dəyişikliyinin şəhərinizə mənfi təsirini azaltmaq və qarşısını almaq üçün nə edilə biləcəyini müzakirə edin.



WWW.KURA-RIVER.ORG